

# Sönməyən

# işiq



Bütün zaman və məkanlarda xalqın döyüñən qəlbini, düşünən beyni olan yaradıcı ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi zirvələr fəth edirlər. Onların keçdikləri ömrü yolu gələcək nəsillər üçün örnəyə çevrilir, özləri isə yaddaşlarda əbədi yaşamaq hüququ qazanırlar. Bu ziyahılar yaşadıqları dövrün, mühit və məkanın hüdudlarına sığmayaraq mənəviyyat və kamillik zirvəsində yer tuturlar.

Uzun illər şərqşünaslıq sahəsində ciddi araşdırımlar aparan, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qəleminin qüdrəti ilə məşhurluq qazanan filologiya elmləri doktoru, professor Aida İmanquliyeva görkəmli alım, müəllim, tərcüməçi, ictimai xadim kimi milli elm tarixinə sanballı möhürünu vurmaştı. Sağlığında sahib olduğu yüksək vəzifələri, elmi titulları, ictimai həyatda fəaliyi onu həmişə ucaltmış, ümdə insanı keyfiyyətləri ilə vəhdət təşkil etmiş, böyük alımı çoxlarının sevimlisine çevirmişdir. Gözəllik, dərin zəka, mehribanlıq, qayğılaşlıq, yüksək mənəvi dəyərlər - bütün bunlar Aida xanıma xas keyfiyyətlərin toplumunu təşkil etmişdir.

## O, elmi əsərlərinə

əbədi ömrü bəxş etmişdir

Professor Aida İmanquliyeva çoxsayılı elmi əsərlərinə əbədi ömrü bəxş etmiş, bütün varlığı milli kökə bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər özünü qabarılq göstərmişdir. Elmi tədqiqatlarını əsl alım təəssübkeşiliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylerinin yaradılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da Aida xanım ərəb və Azərbaycan ədəbiyyatları arasında sağlam köprü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməye çalışmışdır.

Görkəmli alım Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə müasir elm tariximizə yeniliklər getirmiş, müasir ərəb ədəbiyyatının tədqiqində tamamilə yeni səhifə açmışdır. Aida xanım təkcə Azərbaycan və keçmiş sovet deyil, bütövlükdə dünya şərqşünaslığının inkişafına misilsiz töhfələr vermişdir. Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sira ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən görkəmli alım, müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixində əbədi iz qoymuşdur.

1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indi BDU) fərqlənmə diplomu ilə bitirən Aida xanım filoloq-ərəbşünas ixtisasına yiyələnmişdir. Elə həmin il universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, az sonra Moskvaya ezam olunaraq təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları Institutunun aspiranturasında davam etdirmişdir. Aida xanım aspiranturada tədqiqat obyekti kimi ərəb məhcər (mühaciret) ədəbiyyatını seçmişdir. 1966-ci ildə dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alımlıq dərəcəsi almışdır.

Bakıya qayıdan alım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq Institutunda fealiyyətə başlamış, enişliyoxusu elm yolunda pillə-pilla irəliləmişdir. Əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi vezifələrində çalışmış, 1976-ci ildə isə institutda Ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. 1988-1991-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini işləmişdir. 1991-1992-ci illərdə direktor vəzifəsində çalışmışdır. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə etmiş, tezliklə bu ixtisas üzrə professor dərəcəsi almışdır.

## Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru

Professor Aida xanım İmanquliyevanın Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru olması onun şərəfli və zəngin həyat salnaməsində diqqəti

cehbədən məqamlardandır. Onun bilavasitə rəhbərliyi altında 10-dan çox namizədlilik dissertasiyası müdafiə edilmiş, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdırın monoqrafiyalar, kitablar yazılıb çap olunmuşdur. Tanınmış alım elmi fealiyyətə yanaşı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə də böyük töhfə vermişdir.

Görkəmli alım Şərqşünaslıq İnstitutunda fealiyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədr olmuşdur. Bununla yanaşı, Azərbaycan şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına ziyan təessübkeşiliyi ilə səy göstərmişdir. O, Moskva, Kükvet, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məraqlı məruzələrə çıxış etmişdir.

Professor Aida İmanquliyeva geniş elmi yaradılıqlı potensialı ilə yanaşı, təşkilatlılıq bacarığı ilə də seçilmiştir. AMEA-nın Şərqşünaslıq İnstitutunun əldə etdiyi böyük uğurlar məhz bu alım-xanımın adı ilə bağlıdır. Onun təşəbbüskarlığı sayesində institutun maddi-texniki bazası möhkəmləndirilmiş, aparılan elmi-tədqiqat işlərinin miqyası genişlənmiş, onların nəzəri səviyyəsi yüksəlmüş, elm ocağının beynəlxalq əlaqələri dərinleşmişdir. Dünyanın bir sıra aparıcı şərqşünaslıq mərkəzləri ilə əməkdaşlıqla maraqlı olan Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.

## Dəyərli əsərlər müəllifi

Professorun elmi-fəlsəfi düşüncələri, hadisələrə özünəməxsus baxışı, elmi tələbkarlığı və bir o qədər də qayğılaşlılığı onun ziyan portretinin ayrılmaz cılgınlığı iddir. Görkəmli alimin müxtəlif illerdə dərc olunmuş əsərləri bu günün özündə də peşəkar tədqiqatçılar üçün sanballı mənbə kimi deyərini qoruyub saxlayır. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ötən əsrin 70-80-ci illərində nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. O həm də "Xarici Şərqi problemləri: tarix və müasirlik", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Sovet Azərbaycanı və xarici Şərq", "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Şərq ədəbiyyatında ənənə və novatorluq" kimi məcmue və topluların redaksiya heyətinin üzvü, müəllifi və redaktorlarından biri olmuşdur.

Aida İmanquliyevanın Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdırın ilk azərbaycanlı ərəbşünas olduğunu da xüsusi vurğulamaq lazımdır. Uzaqqorənliyi sayesində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq problemine özünəməxsus tərzdə yanaşmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Alım Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümuməşəberi dəyərlərini əsas götürmiş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı əslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü kimi məsələləri öyrənən fədakar alım elmi araşdırımları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, Azərbaycan hələ keçmiş sovet məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınmışdır. Aida İmanquliyevanın araşdırımları da ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Cübran Xəlil Cübranın, Əmin Ər-Reyhaninin, Mixail Nüaymənin yaradılığında həsr edilmişdir. O, keçmiş sovet şərqşünaslığında adı çəkilən ədiblərin yaradılığını hərtərəfli araşdırın alım kimi tanınmışdır. Aida xanımın 1975-ci ildə Moskvada nəşr olunmuş ilk monoqrafiyası da Mixail Nüaymənin yaradılığını həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, "Qələmlər Birliyi"nin yaranması yeni ərəb ədəbiyyatının, mədə-

niyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurgulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Mazi... kimi görkəmli ədibləri öz sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv bir mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənəşdirmişdir.

Aida xanım İmanquliyeva məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin - Cübran Xəlil Cübranın və Əmin Ər-Reyhanının daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus təqnidi realizminin təsirinə məruz qaldığını göstərmış, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükleri mühitin ədəbi-bədii qayəsi və yaradılıqlı istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə bir nəticəyə gəlmışdır ki, Cübran və Ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-təqnidli məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Görkəmli ərəbşünas alım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.X.Cübran, Ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırılmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən isə Şərq və Qərb düşüncə tərəflərinin vəhdət məqamlarını üzə çıxaraq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin müqayisəli təhlilini aparmışdır. Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, onun başqa ədəbi məktəblərənə fərqli cəhətləri barədə müləhizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfində bəyənilir və qəbul edilir.

Alimin fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülündə əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri yaradılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında davamçıları üçün yol açmışlar. Bu, əsasən onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur.

**Onun elmi məktəbindən  
bu günədək bəhrələnirlər**

Şərqşünas alimin qələmə aldığı əsərlər orijinallığı, mövzu müxtəlifliyi, ensiklopedik səciyyə daşıyaraq bir sira mətbələrə elmi işq salması, bir sözə, yüksək sanballı ilə diqqəti çəkir. Onun "Qələmlər birliyi" və Mixail Nüaymə, "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri" monoqrafiyalarına, çoxsayılı elmi məqalələrinə bu gün də azərbaycanlı və əcnəbi tədqiqatçılar tez-tez istinad edirlər. Eyni zamanda Aida xanım İmanquliyevanın elmi tədqiqatlarının nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilir. Alimin bir çox xarici dillerə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri" monoqrafiyası onun çoxillik gərgin araşdırımlarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsərlərindəndir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alımları arasında da geniş maraq doğurmuş, mütəxəssisler tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, professorun əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı əslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş tədqiq edilmişdir. Aida xanım İmanquliyevanın təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərqlə Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir.

Alım ərəb ədəbiyyatının araşdırmaqla yanaşı, özünü həm də tərcümə sahəsində sınmış, bu ədəbiyyatın bir sira nümunələrini dilimizə çevirmişdir. Onun "İnsan və quş" (hekayələr) və "Ağ günlərin sorağında" (İraq ədəbiyyatından nümunələr)" kitablarında toplanmış tərcümələri ilə tanışlıq göstərir ki, Aida xanım bu işin də incəliklərinə dərindən bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəstxəti, məna və məzmunu qoruyub saxlaya bilmüşdir.

Görkəmli elm xadimi Aida İmanquliyeva fundamental tədqiqatları ilə eyni zamanda dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş və inkişaf etdirmişdir. Özündən sonra sanballı əsərlərini qoruyub saxlaya bilmışdır.

Görkəmli elm xadimi Aida İmanquliyeva fundamental tədqiqatları ilə eyni zamanda dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş və inkişaf etdirmişdir. Özündən sonra sanballı əsərlərini qoruyub saxlaya bilmışdır.

**İradə ƏLİYEVA,  
"Azərbaycan"**